

DİN VƏ TƏHSİLDƏ TOLERANTLIĞIN ÖNƏMİNƏ DAİR

Günel ZAHİDOVA,
*BDU-nun İlahiyat fakültəsinin
 din sosiologiyası ixtisası üzrə magistrantı,
 zahidovag@bk.ru*

AÇAR SÖZLƏR: tolerantlıq, din, təhsil, İslam.

КЛЮЧЕВЫЕ СЛОВА: толерантность, религия, образование, Ислам.

KEY WORDS: tolerance, religion, education, Islam.

Qloballaşma dövrü ilə birgə tolerantlıq anlayışı da aktuallıq qazanmışdır. Dövrümüzün ən önəmli dəyərlərindən biri olan tolerantlığın vacibliyi sosial həyatın bütün sahələrində, xüsusilə ailədə, məktəbdə, iş yerlərində hiss edilir. Birlikdə yaşadığımız, oxuduğumuz, işlədiyimiz insanlarla düzgün və sağlam ünsiyyətə zəmin yaradan tolerantlıq etimad və hörmətin hakim olduğu gözəl bir həyatın ən mühüm ünsürüdür. Birgəyaşayışın gətirdiyi problemlərin öhdəsindən gələ bilmək üçün də tolerantlığa ehtiyac vardır. Odur ki, tolerantlıq anlayışını cəmiyyətdə yaymaq üçün onu tədrisdə mühüm prinsip olaraq mənimsəmək və gənc nəslə bu prinsip əsasında yetişdirmək böyük əhəmiyyət kəsb edir.

Tolerantlıq nədir?

“Xoş qarşılıqla, bağışlamaq, dözüm göstərmək” və s. mənalar daşıyan “tolerantlıq” termini latince “tolerare” (toleratie), fransızca “tolerer” (tolerance), ingiliscə “tolerate” (tolerance) şəklində olan feil formallarından yaranmışdır [1, s. 1394; 2, s. 117]. Bu kəlmə ərəb dilində “təsamuh”, “təsahul”, “iğda” və “hilm” sözləri ilə ifadə olunur.

Tolerantlıq anlayışına “tab gətirmək”, “güc çatdırmaq”, səbir və ya dözüm tələb olunan bir şeyə qarşı güclü olmaq” mənaları da aid edilir. Bu hal tolerant insanların güclü olduğunu göstərir. Lakin bu mənadan gücün mahiyyətinin nə olduğu tam ortaya çıxmır. Çünkü bu fiziki, iqtisadi və ya maddi güclə yanaşı, mənəvi güc də ola bilər.

Digər insanlarla ünsiyyət əsnasında yaranan və psixo-sosial aspektlərə malik bir termin olan tolerantlığın bağışlama, səhvə göz yumma, fərqlilikləri anlayışla qarşılıqlama, insanları bezdirən, darixdıcı yaxınlıqlardan uzaq duraraq nizamı pozmama, mədəni olma və düşüncələri qarşılıqlı anlayış içərisində müzakirə etmə kimi mənaları əhatə etdiyini də söyləmək mümkündür [3, s. 21]. Yəni tolerantlıq qarşılıqlı hadisələri və düşüncələri müxtəlif tərəfləri ilə araşdıraraq, qaydaların daha müləyim şəkildə tətbiqini ifadə edir [4, s. 41]. Tolerantlığın əsas prinsipi qarşımızdakını istədiyimiz kimi olmağa məcbur etmək deyil, ona öz istədiyi kimi olmaq imkanı tanımaqdır.

İnsanlararası münasibətləri tənzimləyən və onları bir-birinə yaxınlaşdırın tolerantlıq hissi bir davranış olaraq fərdin hər məsələdə digərləri ilə həmfikir olması, başqalarına etinasız qalması, hadisələrə laqeyd yanaşması, yaxud öz inancını güzəştə getməsi deyil,

fərqliliklərin mahiyyətinə varması, fərqli düşüncə və kimliklərə anlayışla yanaşa bilməsidir [5, s. 260; 6, s. 9]. Başqa sözlə desək, tolerantlıq insana başqalarına nifrat etməmə düşüncəsi qazandıran bir kamillikdir, əxlaqi sistemlərin ən mühüm ünsürü və digər ünsürlər də mənbə hesab oluna bilən əhəmiyyətli bir ruhi nizamıdır [7, s. 113; 6, s. 13].

Tolerantlığın əsasında cəmiyyətdə fərqli inanc və düşüncələrin mövcudluğunu qəbul etmək duyğusu dayanır [8, s. 72]. Qeyd etmək lazımdır ki, bu fərqliliklər cəlbedici, qeyri-adi və ya xoş göründüyü müddətcə tolerantlıq ehtiyac duyulmur. Tolerantlıq bizim düşüncə tərzimizə, dünyagörüşümüzə uyğun gəlməyən bir vəziyyətlə qarşılaşıduğumuz zaman meydana çıxır və elə buna görə də çox əhəmiyyətlidir. Belə ki, təktərəfli yanaşma tərzi olmayan tolerantlıqda hər hansı haqsızlığa yol verilməməsi, bir insanın daim hörmət gözləyən, digərinin isə dözümlülükdə göstərmək məcburiyyətində qalan vəziyyətə düşməməsi çox önemlidir.

Hər hansı səbəbdən, yaxud şəxsi qabiliyyət və xüsusiyyətlərdən irəli gələn fərqli düşüncə və davranışlara tolerant yanaşmaq, müxtəlif fikirlərə dəyər vermək və onları dözmələ qarşılamaq cəmiyyətdəki fərdlərin bir-biri ilə yaxınlaşmasını təmin edir. Egoistlik, təəssübkeşlik, radikallıq isə ayrı-seçkiliyə və sosial narahatlıqlara səbəb olur [4, s. 43]. Ona görə də tolerantlıq dinlər, mədəniyyətlər və ənənələr arasında sülh fikrinin inkişafını təmin edən ən əhəmiyyətli ünsürdür. İnsanların baxış tərzləri və mədəni dünyaları eyni olmaya bilər. Amma tolerantlıq və hörmət qaydalarına hər kəs riayət etməlidir. Çünkü tolerantlığın olmadığı yerdə təəssübkeşlik qaçınılmazdır, təəssübün olduğu yerdə isə sülhdən bəhs etmək qeyri-mümkündür.

Fərdin qəbul etmədiyi düşüncə və davranışlar qarşısındaki mövqeyi ilə səhv, zülm, ədalətsizlik və hüquqların pozulması qarşısındaki mövqeyi eyni deyildir. Bu baxımdan haqsızlıq, pislik, çirkinlik və ədalətsizlik qarşısında susmaq, onlara bilərək göz yummaq tolerantlıq sayıyla bilməz [9, s. 116]. Fərdə və cəmiyyətə qarşı edilən haqsızlıqlara müsbət yanaşmaq onlara bəraət qazandırmaq deməkdir. Qanun pozuntuları, inanclara hörmətsizlik və insanlara həqarət də tolerantlıqdan uzaqdır. Çünkü tolerantlıqda önəmli olan başqasının zərər görməməsidir.

Tolerantlığın ziddi olan dözümsüzlük adı bir nəzakətsizlikdən başlayaraq məqsədli şəkildə törədilən cinayətlərə qədər geniş bir sahəni əhatə edir; o, gücün əsas rol oynadığı etnik-dini münaqışə və iqtisادlara qədər gedib çıxan nəticələrə səbəb ola bilər [9, s. 116]. Bir çox cəmiyyətlərdə fərdlər arasında yaranan düşüncə fərqliliyi mütləq bir prinsip fərqliliyinə çevirilir. Bunun nəticəsində hər iki tərəf digər tərəfin yanlış olduğunu və onunla razılışmaqla təqsirkarlığa ortaq olduğunu düşünür. Bu da anlaşılmazlıqların zorakılığına çevrilmesinə və gücdən istifadəyə gətirib çıxardır. Belə halların baş verməməsi üçün görülənləri olan ilk tədbir – hər bir dini düşüncə mənsubunun digərlərinə qarşı tolerantlıq göstərməsini təmin edəcək anlayışı cəmiyyətə aşılaməq lazımdır.

Tolerantlıq və din

Din Yaradanın peyğəmbərlər vasitəsilə göndərdiyi, insanların öz ağılları, iradə və istəkləri ilə seçdiyi, onları hər məsələdə xeyirli olan şeylərə sövq edən, bununla da dünya və axırət səadətinə çatmalarını təmin edən ilahi əsaslar məcmusudur [10, s. 38-39]. Bu tərifdə vurgulanan önəmli məqamlardan biri dinin insanın xoşbəxtliyini təmin edən bir məfhüm olmasıdır. Tolerantlığın da məqsədi insanların xoşbəxt və rahat sosial həyatda

yiyələnmələrinə yardım etməkdir. Bu baxımdan, din ilə tolerantlıq arasında paralel bir münasibətin olduğu aydın şəkildə görünür.

Fərdin həm öz dindəşlərinə, həm də başqa din mənsublarına anlayış göstərə biləcək kamilliyyə çatması önemlidir. Çünkü müasir dövrün sürətlə dəyişən şərtlərindən dolayı cəmiyyətdəki bütün fəndlərin tək bir din və ya dini düşüncə etrafında birləşməsi imkansızdır. Dözümsüzlük səbəbindən dini inanc fəqliliyinin anlayışsızlığı, hətta münaqişəyə yol açğına hər birimiz şahidik. Bir insanın və ya qrupun yalnız öz dini təsəvvürlərini doğru qəbul etməsi və başqalarına da qəbul etdirməyə çalışması dini tolerantlığın qarşısında duran ən böyük maneədir. Ona görə də inanc fəqliliyini sosial həyatın reallığı olaraq dəyərləndirən dini tolerantlıq anlayışının fəndlərdə lazıminca inkişaf etdirilməsi zəruridir.

Tolerantlıq və təhsil

İnsanlararası münasibətlərin qarşılıqlı anlayış, hörmət və yardımlaşma düşüncəsinə söykənərək həyata keçirilməsi üçün ailədə, məktəbdə, iş həyatında, bir sözlə, insanın olduğu hər yerdə dözümlülük mədəniyyətinin formalasdırılmasına ehtiyac vardır. Zahiri fəqlilikləri, o cümlədən mübahisə və düşmənciliyi aradan qaldıran tolerantlıq sülhü sevən cəmiyyətin formalasması üçün zəmin yaratdır.

Tolerantlığın tədrislə çox sıx, qarşılıqlı əlaqəsi var və dözümlülük anlayışına sahib fəndlərin yetişdirilməsində təhsilin rolü əvəzsizdir [11, s. 12]. Çünkü tolerantlıq ilk növbədə, təhsillə qazandırıla biləcək anlayışdır. Fərdin fitrətində olan qabiliyyətlərini düzgün inkişaf etdirmək, mədəni dəyərləri qorumaq və bu dəyərlərin davamlılığını təmin etmək üçün əsası sevgi və tolerantlığa söykənən təhsilə ehtiyac vardır. Tolerantlıq prinsipi əsasında təhsil alan fəndlər daha azad və sülh tərəfdarı olurlar. Bu anlayışdan məhrum təhsil ilə yetişən fəndlər isə təəssübə, günaha və zorakılığa daha çox meyilli olurlar.

Cəmiyyətdəki hər bir fərd şəxsiyyəti, dünyagörüşü, həyatı və qarşılaşdığı hadisələri dəyərləndirmə qabiliyyətinə görə digərlərindən fərqlənir. Ancaq ortaq inanc və dəyərlər də vardır. Cəmiyyətin ortaq qazancını formalasdıran bu dəyərləri yetişməkdə olan nəslə təlqin etmək məhz təhsilin vəzifəsidir.

Sevgi və tolerantlıq təlim-tədrisin uğurunu artırın önemli faktorlardandır. Tolerantlıguna görə sevilib bəyənilən təlimçinin təlqinləri şagirdlər tərəfindən daha asan mənimşənilir. Belə ki, şagirdlər məktəbdə tolerant müəllimlərini daha çox sevirər. Təəssübkeşlik, sərtlik və zorakılıq tərəfdarı təlimçilərə qarşı isə gizli və ya açıq şəkildə bir reaksiyanın, maraqsızlığının və güvensizliyin yaranması qaćınılmazdır. Bu hal öyrənilən mövzulara marağın azaltdığı üçün müəyyənləşdirilən tədris hədəflərinə çatmağı da çətinləşdirir.

İnsanlar fitrət etibarilə tolerant davranışlardan daha çox təsirlənirlər. Tədris əsnasında tolerant üslubdan istifadə ən radikal insanlar üzərində belə təsirli olub, onların mülayimləşmələrini təmin edir [12, s. 109-132].

Tolerant söz və davranışlar qarşısında həmsöhbətin qəlbi yumşaldıqda inadkarlıq və müxalifət hissələri zəifləyər, fərdin təsirli ismarışlar qarşısında tabe olub verilən bilikləri mənimşəməsi asanlaşır. Ona görə də tolerantlıq prinsipini müdafiə edən təlimçilər hədəflərinə daha asan şəkildə çata bilirlər. Çünkü tolerantlığa söykənən

təhsildə fərdlər hadisələrə başqasının gözü ilə baxa bilmə və özünü onun yerinə qo-
yaraq dəyərləndirmə vərdişini qazanırlar.

Tolerantlıq dini olaraq İslam

İslam kəlməsi sülh, əmin-amanlıq, etimad, boyun əymə, itaət, ixləs, səmimiyyət, doğru yoldan ayrılmamaq, özünü itirmədən orta yolla getmək kimi mənaları əhatə edir [13, s. 39-56]. Hər şeydən əvvəl qeyd etməliyik ki, daim eyni qalan, əsas etibarilə heç bir zaman dəyişməyən və Qurani-Kərimlə kamilllik zirvəsinə çatan, vəhyə əsaslanan bəşəri bir dinə Allah tərəfindən İslam adının verilməsi bu dinin tolerantlığa söykəndiyini göstərir [14, s. 190-195].

İslam insanlar arasında bərabərlik prinsipini qəbul etməklə yanaşı, elm, rütbə baxımından aşağı təbəqədə olanın daha yuxarıdakılara göstərməli olduğu hörməti aradan qaldırmamışdır. Belə ki, bu din bir tərəfdən insanlar arasında bərabərlik prinsipini təsis edərkən, digər tərəfdən böyükələrə və “övliyayı-umur” deyilən idarəçilərə itaətin vacib olduğunu da qəti şəkildə bildirmişdir [15, Nisa, 59].

İslam dini baxımından sosial münasibətlərdə tolerantlıq təməl ünsürdür. İnsanlar arasında tolerant olmayıb zülm edən (*Ali İmran*, 57,140; *Şuəra*, 40), lovğalanaraq özünü bəyənən (*Nisa*, 36; *Loğman*, 18; *Hədidi*, 23), xainlik edib günah işləyən (*Nisa*, 107; *Həcc*, 38), yer üzündə fəsad çıxaran (*Maidə*, 64; *Qasas*, 77), həddi aşan (*Maidə*, 87), böyüklük etməyə çalışanlar (*Nahl*, 23) Qurani-Kərimdə açıq şəkildə tənqid olunmuşlar. Ayələrə nəzər salsaq, görərik ki, İslam bir insanı dəyərləndirərkən onun şəxsinə, ətrafına və cəmiyyətə nümayiş etdirdiyi davranışını əsas alır.

İslam tolerantlıq dini olduğu kimi, eyni zamanda da əxlaq dinidir. Müsəlman kamil və fəzilətli şəxs deməkdir. İslamin möminə yüksəldiyi əxlaqi vəzifələrin hamısı imanla, imanın təməli olan tövhidlə əlaqəlidir. İslamda əxlaqi vəzifələrlə imanı bir-birindən ayırmak mümkün deyildir.

İslam inancına görə, tolerantlığın əsasında hansı din, irq və sinifdən olursa-olsun, insana dəyər vermək dayanır. “Yaradandan ötrü yaradılanı sevmək” Allaha olan imanın kamilllik zirvəsini formaşlaşdırır. “**Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik**” ayəsində də ifadə olunduğu kimi, hər bir fərd insan olduğundan dolayı bir dəyərə sahibdir [15, İsra, 70]. Tolerantlıq da hər şeydən əvvəl bu dəyərə hörmətin ifadəsidir.

Nümunəvi şəxsiyyət olaraq Həzrət Məhəmmədin (s) tolerantlığı

Allah Rəsulu (s) İslamı təbliğ etdiyi zaman hər kəsə daim tolerant yanaşmış, kimliyindən asılı olmayaraq, insanlarla gözəl davranışaraq onların qəlblərini fəth etmişdir. “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydım, əlbəttə, onlar sənin ətrafindan dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” ayəsi bu həqiqəti açıq şəkildə bəyan edir [15, Ali İmran, 159].

Həzrət Məhəmməd (s) ona vəhy olunan əmr və qadağaları təbliğ etmək uğrunda bir çox çatınlıklarla məruz qalmışdır. O, təbliğ əsnasında ən böyük sıxıntını Taifdə yaşamışdır. Belə ki, İslama dəvəti zamanı taifilər ona həqarətlə yanaşmış, Rəsulullah (s) hücum edərək onu daşa basmışlar. Hətta hər iki ayağından yaralanmış Peyğəmbəri (s) qorumağa çalışan Zeyd ibn Harisin başı yarılmışdır [16, s. 212]. Bununla belə, “aləmlərə rəhmət” olaraq göndərilən İslam peyğəmbəri (s) Taifdən geri döñerkən onlara qarğış etməmiş, əksinə, onların hidayəti üçün dua etmiş, yalnız Uca Allaha yönələrək Onun rizasını istəmişdir [17, 218/ 833].

Rəsulullah (s) günah olmadığı müddətcə asan olanı, asan yolu seçərdi. Həzrət Aişə (r.a) belə rəvayət edir: “Rəsulullah (s) iki seçim arasında qaldıqda günah olmadığı müddətcə onların asan olanını seçərdi. Əgər günah olacaqsa, bu işdən insanların ən uzağı o olardı. Rəsulullah (s) öz nəfsi üçün cəza verməzdi. Ancaq Allahan qadağaları pozulduqda Allah üçün onlara cəza verərdi” [18, “Mənaqib”, 23 / IV, s. 166-167; “Ədəb”, 80 / VII, s. 101]. Bununla yanaşı, Allah Rəsulu (s) dözümlü olanlara dua edərək belə demişdir: “Satdıqda, aldiqda və borcunu geri aldiqda mülayim olan kəsə Allah mərhəmət etsin” [18, “Büyü”, 16 / III, s. 9].

Həzrət Məhəmməd (s) bir dövlət başçısı kimi əlində imkan olduğu halda ona edilən bəzi kobud davranışları anlayışla qarışlamış və bu mərhələdə nümunəvi tolerant davranış göstərmişdir. Ənəs ibn Malikin belə dediyi rəvayət edilir: “Rəsulullah (s) ilə gedirdik. Üzərində qalın toxunmuş Nəcran paltarı vardi. Ona bir bədəvi çataraq paltarının yaxasından yapışış bərk dartdı. Rəsulullahın (s) boynuna baxdim, qızarmışdı. Sonra adam dedi ki: “Ey Məhəmməd! Əmr et, səndə olan Allahn malından mənə versinlər”. Rəsulullah güldü və ona istədiyinin verilməsini əmr etdi” [19, “Zəkat”, 44 / I, s. 730].

Həzrət Məhəmməd (s) hüquq qarşısında hər kəsin bərabər olduğunu ifadə edərək bu mövzuda da tolerant olmayı aşılamışdır: “Ey insanlar! Sizdən əvvəlkiləri (Allah) ancaq ona görə həlak etmişdir ki, onlar aralarında şərəflü biri ogruluq etdikdə onu buraxar, zəif biri ogurladıqda ona həddini bildirərlər. Allaha and olsun ki, Məhəmmədin qızı Fatimə ogruluq etsə, mütləq əlini kəsər, cəzasız buraxmazdım” [15, “Ənbibiya”].

Allah Rəsulu (s) əmisi Həzrət Həmzənin (r.a) qatilini bağışlaması, kömək istəmək üçün getdiyi halda onu daş və tüpürcək yağışı ilə qarşılıyan taifilərə qarğış etməməsi, əlinə hər cür imkan keçdikdə belə intiqamdan uzaq durması, bağışlaması və tolerantlığı ilə insanlığın zirvəsidir.

Nəticə

Tolerant olmaq insanın dəyərləri öyrənməsinə bağlıdır. Tolerant olmanın əsas şərti insanın fərdiləşərək yüksək şəxsiyyət qazanmasıdır. Bu isə onun düşüncə, vicedan, iradə və davranışında azad olmasına bağlıdır. Belə bir azadlıqa qovuşması insanın daxilən doqmadan, fanatizmdən, özünə inamsızlıqlıdan, pis vərdişlərdən uzaq durması və zahirən demokratik bir mühitdə yaşaması ilə mümkündür. Həmçinin, hər bir kəs ünsiyyətdə ol-duğu insanların tənqidlərinə açıq olmalı və onlara qarşı mülayim davranışmalıdır. Tolerantlığın yaşanaraq əldə olunduğu mühit demokratiya ilə idarə olunan ailə, cəmiyyət və məktəbdır. Demokratiya və tolerantlıq bir-birinin səbəb və nəticəsidir. Şagird demokratik mühitdə tolerantlığı bir keyfiyyət olaraq mənimşəyir, başqaları ilə yaxşı əlaqələr qur-

mada və qarşılıqlı münasibətdə bu keyfiyyəti bir vasitə olaraq istifadə edir. Bilik və inanc tolerantlığın bünövrəsini formalasdırır. Tolerantlıq mədəni anlayışdır və təhsillə nəsildən nəslə ötürülür. Yalnız tolerantlıq mədəniyyətinin formalasdırılması ilə insanların fərqli düşünə biləcəklərini və düşüncələrində də mütləq doğru olma zəruriyyəti olmadığını qəbul etməyi tələb edən bir anlayış formalasdırmaq mümkündür. Mühakimə etmək əvəzinə problemlərin həllinə çalışmaq, insanların uğurlarına sevinmək, uğursuzluqlarına işə üzülmək, tənqidlərdən nəticə çıxarmaq və inkişaf üçün bir fürsət bilmək və s. tolerantlıq mədəniyyətinin formalasmasında mühüm rol oynayır.

ƏDƏBİYYAT

1. Tahsin Saraç. Büyük Fransızca-Türkçe Sözlük // “Tolerance”. İstanbul: 1985.
2. Pars Tuğlaci. Okyanus Ansiklopedik Sözlük, III cild // “Hoşgörü”. İstanbul: 1972.
3. Ömer Aslan. Kur'an ve Hoşgörü. E.Ü.Sosyal Bilimler Enstitüsü. Kayseri: 2002.
4. Nevzat Y.Aşikoğlu. Hoşgörü ve Tolerans Kavramları Üzerine // MEB Din Öğretimi Dergisi, An kara 1993, sy. 39.
5. Melih Yürüsen. Çeşitlilikten Özgürlüğe. Ankara: 1998.
6. Yusuf Ziya Keskin. Nebevi Hoşgörü. İstanbul: Timas Yay., 1997.
7. Necati Öner. İnsan Hürriyeti. Ankara: 1987.
8. Necati Öner. Felsefe Yolunda Düşünceler. İstanbul: 1995.
9. Beyza Bilgin. İslam ve Hoşgörü // Diyanet İlimi Dergi, c. 34, sy. I, Ankara 1998.
10. Məhəmməd ibn Əbdülkərim əş-Şəhristani. əl-Miləl vən-nihəl. Beirut: 1975.
11. Selahattin Ertürk. Eğitimde Program Geliştirme. Ankara: 1975.
12. Hüseyin Yılmaz. Hazret Peygamberin eğitiminde bir ilke olaraq hoşgörü // İlahiyat Fakültesi Dergisi, c. VIII. Sivas: 2004.
13. İdris Şengül. Kurani Çerçeve'de İslamın Evrenselliğ Boyutu // Diyanet İlimi Dergi, c. 30, sy. 2, 1994.
14. İbn Mənzur. Lisanul-Arab. Beirut: 1883.
15. Qurani-Kərim (tərcümə edənlər: Ziya Bünyadov, Vasim Məmmədəliyev). Bakı: 2005.
16. Məhəmməd ibn Səd. ət-Təbəqatul-kübra. Beirut.
17. Əbu Məhəmməd Əbdülməlik ibn Hışam. əs-Sirətun-nəbəviyyə.
18. Məhəmməd ibn İsmail əl-Buxari. Səhihi-Buxari. İstanbul: 1992.
19. Əbul-Hüseyn Müslim ibn Həccac Kuşeyri. Səhihi-Müslim.

Гюнель Захидова

О ВАЖНОСТИ ТОЛЕРАНТНОСТИ В РЕЛИГИИ И ОБРАЗОВАНИИ

АННОТАЦИЯ

В статье речь идет об отношении между толерантностью, религией и образованием. Отмечается роль религии и образования в формировании культуры толерантности. В статье подчеркивается важность образования на основе принципа формирования концепции толерантности. Также рассказывается об исламской религии и о Пророке Мухаммеде, как образцах толерантности.

Gunel Zahidova

ABOUT THE IMPORTANCE OF TOLERANCE IN RELIGION AND EDUCATION

ABSTRACT

This article deals with the relationship between tolerance, religion and education. It also emphasizes the role of religion and education in the formation of the culture of tolerance. The article underlines the importance of education on the basis of the formation of the concept of tolerance. The article also talks about Islam and the Prophet Muhammad (peace be upon him), as models of tolerance.